



İrədo MUSAYEVA

İ məqalə

S.T.Koldric deyirdi ki, "poetik dürüstlik şübhə yoluñun bir doqquzlik qapanmasıdır. Şeir yalan, pafos, xoyalar va illüziyalar slo-mının oksi, səsiyil. Şair yaşadığından, duydugündən, yandırdığından, sevdvindən yazmayañın həmin o "poetik dürüstlik" keyfiyyəti olmur. On osası, inanğından yazmazdır, şübhə ilə, chtimallayañ yazardıñ xocununu öz rəh alomınaq eðo bilməz.

E.Baxış şeirində yalan yoxdur. Hotta "şair yalanı" belə...

Ocaqda alışdım-yandım,
tüstüm çıxı buxaradan.
Quru kitabdan oxudum,
yedim quru suxardan.

Gün günlədim, ay ayladım;
yeri, göyü qayladım,
Teymurlangi harayıldım,
Şəmərqəndən, Buxaradan.

Məni ulı göy saxladı,
gün saxladı, ay saxladı,
yaralarım qaysaxladı,
ax yaradan, ox yaradan...

Geydim elin geydiyindən,
yedim elin yediyindən,
dedim elin dediyindən;
Araz çayı, qalx aradan.

Boz atım var, salsañi yox,
Qratım var, yalmanı yox,
sözlərimin yalani yox,
Allah baxır yuxarıdan.

Pociyamızda imzalar var - ki, ad kimi, inzalalar da var ki, tale kimi, şeir kimi, sözün hansısa carları, rongi kimi qalib yadırmışdır. Mosolən, bu an düşücmiñ dəha çox möşğül edən sözün bir aqriyanı, sixılan Vaqif Bayatlı Odar rongı var. Halbuki, hal-hazırda Eldar Baxışın yazañına başlamışam. Deməli, fikir, düşüncə, ruh qohumları kimi, ağrı qohumları da olurmuş şairler arasında. E.Baxış R.Rövşəndən de aqri gəlməni id... Onun möşğül "Sorço balası" şeirini R.Rövşənin adı ilə yadda saxlayan, azberlərin oxuları çoxdur... Lakin E.Baxışın öz poetik obrazı, üslubu, şeir qələmi var. Baxmayaraq ki, bu üslub vo torzde da stabililik, yekrənglik yoxdur. Mövzusuna, hayocanına, toronünnə, təsvir obyektinə məhiyyəyinə görə üslub vo poetik assosiasiya dayışır bilər. Daha çox mühitin tempi, sasi vo siyassəliyi, süküti, hayqrıtu müyyəyon bir obodi noslin yaradılıcılığında zannanın, dövrün "nosil üslubu"na çevrilir bilər. R.Rövşən, E.Baxış, V.Bayatlı zamanının ağrları, tünd və moglubiyəyiləri necə ki, bir obodi noslin poetik torz və üslubunda ifado olundu. Nobelçi Oktavio Pas-

yazırıñ ki, "Üslub hor cır yaradıcılıq üçün başlanğıç nöqtəsidir. Amma elo möhz buna görə da hor bir sonotkar tarixon yaranmış ümumi üslubu aşmaq istoyır. Şair üsluba, tarz yiyolondon şairlikdən çıxır, ədəbi artefaktların konstrukturuna çevrilir. Qongorən barok şair adlandırmış, balko do, ədəbiyət tarixi nozorından düzgündür; amma onun motnlorını anlamaq isteyənlər üçün poeziya bunun fəvqindədir. Boli, bu kordovalının şeirləri barok üslubunun on ali nümunələridir, amma unutmaq olmaz ki, Qongorə üçün sociyivə olun vo bu gün bi-Qongorə üslubu adlandırdığımız ekspresiv formalar ovvol yalnız tapıntı, söz yaradıcılığı id; və yalnız sonra bütün burlar üsula, təcrübəyo, qaydaya çevrilidir. Şair öz-

göz olub baxıram məli
Ayağıma daş döyndə
özündən çıxıram indi.

Gül kimi dözümüm vardi.
nahag dözümü öldürdüm
Yaxşı-yaman yaşayurdum,
özüm özümü öldürdüm.

Amma bu kövrek adamın içinde həm do
dar ağacına şəsli gedə bilən bir kişi obrazı
da var. Sözdü, üzü bir olan kişi...

Bir dar ağacı qurulub
bir kiməsiz meydanın ortasında,
bir kiməsiz dənizin
bir kiməsiz adasında.

bu aradan çıxıb getmətiyik,
özü da o toraþ - bu toraþa yox,
bir tarrafə -
Sabir tarrafə,
Hadi tarrafə,
Cavid tarrafə...

Eldar Baxışın şeirlərində molum, bolko
hor şairin şeirində yox olunan obrazlar var
ki, onun baxışında, yanışmasında yeni ge-
yim, don, çalar vo rong qazanır. 20 yanvar,
Qarabağ hadisələri günündən "olıyalın
xalq" ifadəsi dillərə dolasdır. Bu ifadənin
iectimai, siyasi semantikası E.Baxış şeirlə-
rində poetik töqdimata uduzur bir az... Mol-
um olur ki, müştəqil, azad olmaq istəyən
Azərbaycan insanların oli silahlı olsa da, bu

Taleyinin şeirini yazan adam...

Eldar Baxışın poeziyası haqqında



epoxasının dil sorvotını - dövrünün üslubunu
istifadə edir, özüne uyğunlaşdırır, bu ma-
teriali unikal osoru çevirir".

E.Baxışın inancı, güvəni, iradosı daxi-
lindəki şair tabiatının məxsus həssaslığı,
kövrükliyi, usaq saflığına boyun oymışdı.
Həyat adlı mübarizo, mücadilə meydənindən
üz tutduğu, etibar edib süngəndi "dözüm"lö
do adam kimi üzbezər səhbat edib dördloş
bıldı. Cünki "Bu sayda adam içinde, Bu
soyda adam içinde, Bu boyda adam içinde,
Dord deməyo adam yoxdu" -tonhalığı vardi
onun...

Dözümüno bel bağlayıb döza-döza ya-
şamalı olur. Nə istayırsa hoyatdan "yox"
çəsidi.

Vardan bir söz demədilər,
deyəndə yoxdan dedilər.
Dördən, qəmdən, göz yaşından,
əmandan, ahdən dedilər.

Coxlu "yox"lar arasında Tanrıni gozir,
üzünü göyo çevirir, amma onda da:

Nə həxırsan göy üzüni,
Tanrı yoxdu, döz - dedilər.

Yaşamıq, hoyatdan zövq almaq ovazino
dişini dişino sıxbı dözon bu adamın dözümü,
do bezir ondan, tükönir, sobri, taqotı bitir,
nehayət, qurda dönbür dözümünü quzu kimi
didib dağıdır və bir gün dözmən onun üzüne
ağ olur:

Gördüm dözüm döza hilmir,
gördim dözüm geriflədi.
Dözümün geriləməyi
məna yaman yer edidi.

Dözümü daşdan tulladım,
qayadan atdım dözümü.
Qurda dönbür
quzu kimi
didib-dağıdır dözümü.

İndi dözümsüz qalmışam

Oynaya-oynaya getməliyi kişi
bu kiməsiz dənizin
kiməsiz adanın,
kiməsiz meydanın ortasındakı
dar ağacına sari.

Zəngin bir adamlı özünü müqayisə edir
ve "sendən pul, maşın, bağ, ev qalacaq,
məndənən Tanrı, qələmim, azadlığım və
dərdim"-dir. Bu pociyəzdi Tanrı, azadlığım,
azadlığım, derdin, şairliyin vo şairlərin öz
poetik obrazı, portreti var. Şeirlərin birin-
de yazır ki, Cavid, Hadi, Sabir sabunlarını,
tiyanlarını, olyazmalarını, ömür-günlərini,
hoyallarını xılas etdi, amma ruhunu sadı,
amma ruhlarını satmadı. Şairlər da var ki,
siyaset adamı kimi yaşıdi. Sabunlarını da,
tiyanlarını, olyazmalarını, ömür-günlərini,
hoyallarını xılas etdi, amma ruhunu sadı.
Və biz indi bu iki tip şairlərin ortasında qal-
mışıq. Ona görə bizo "ara şairləri" deyirler.

Ara şairləri deyirlər bizo;
biz bu aradan çıxmaliyiq.

olın bayraq da ola bilən vaxtları olub, qal-
xan da, gürz do:

Yirtiq cibimizdən çəkib çıxardıq.
Bayraja döndərdik əlimizi bizi.
Qalxana döndərdik, gürzə döndərdik.
Yarğaya döndərdik əlimizi bizi

Nahaq olan əllər nahaq oldular,
Haqqə qovşular haqq olan ollər.
Şəhər orda-hurda ölon əllər
Yığış daşıdlar sağ qalan əllər.

45 yaşlı olanda dünyaya haqq-hesab clo-
mek istəyir. Kim kimi yixdi, kim kimə
uduzdu? Əlbottu, belə üzlömən ancaq şair
tabiotinin işi ola bildi. Deyirdi ki, 45 ya-
şın var, dünən bir tarofdən, mon bir tarof-
da. Ciling-agac oynamırıq dünya ilə. Gah
mon ağac oluram, dünya ciling, gah da dün-
ya ağac olur mon ciling. Dünyaya oynaya-
oynaya orta məskəbi bittirdim, instituta gir-
dim, evləndim, ailə-usaq sahibi oldum, dost
qazandım, yazdım, pozдум.

Sonda isə şair anlayır ki, bunlar qazanc
deyilinş... İltikəl dəhə ağırdır vo o möglüb
halını belə açıqlayır:

45 il türmişəm -
icində mənim sevincim,
icində mənim kədərim,

**Şair üsluba, tarzə yiyələnəndə
şairlikdən çıxır, ədəbi artefaktla-
rin konstrukturuna çevrilir.**

*İçində mənim azadlığım -
mənim Fərəm.*

E.Baxışda sevginin də yeni adı var: Sənə olan təmiz sevgim, laş sevgim, nörgiz sevgim və s. "Pocziya sohrada yalvarışdır, gözgörünməz səhbətdir. O, nifrot, qüssə, ümidsizliklə qidalanır". (O.Pas) Qüssə ilə qidalanan şeirləri daha çoxdur onun. Etiraf edilən sevgiyə sevinməkdənəsə, onun da qəminin yaşayır və "səhrada yalvariş" olacsızlığı ilə özüne yox, qarşısındakına dua edir:

İlahi, mənə yox, mən istəmirəm,

İlahi, yazığın gəlsin bu qızı.

Ela eləmə ki,

oğlanlar, qızlar,

Kişilər, arvadlar gülsün bu qızı.

Ela eləmə ki,

vüsal yerinə

Göz yaşı danışın, qəhər danışın.

Bir qızdan bir bələk adam danışın,

Bir qızdan bir böyük şəhər danışın.

Ela eləmə ki, bu qız bu eldə,

Dilə-dişa düşsün məndən ötəri.

Sərçə balasıdı bu qız bu saat,

Boynunu uzadıb dəndən ötəri.

Bu qızın

bu saat məndən umduğu,

Məndən istədiyi dən məndə yoxdu.

Bu qız Ay istəyir, Ay yoxdu məndə,

Bu qız gün istəyir, gün məndə yoxdu.

Sevgi yoxdu məndə, sevəm bu qızı,

Ela axan suyu belə döndərim.

Çevirəm özümü kəpənəyə mən,

Bu qızı çıçaya, gülə döndərim.

Səndən çıçək olmaz, səndən gül olmaz,

Məndən də kəpənək, sərçə balası.

Durdugumuz yerdə biz niyə duraq,

Biz niyə tərpənək, sərçə balası?

Lap belə tərpəndik, lap belə gedidik,

Sən deyən, mən deyən olası deyil.

Sərçə balasısan sən bu dünyada,

Şair ki, kəpənək balası deyil.

Kəpənək olmuşam dünyada bir vaxt,

Qanadım da olub bilmək istəsən.

İstəyim də olub özüüm görə.

İnadım da olub, bilmək istəsən.

O qanad,

o inad,

o istək hani,-

O qanad,

o inad,

o istək öldü.

Bircə gün çəkmədi gəlib-getməyi.

Kəpənək doğuldu, kəpənək öldü.

Ağca pambıq kimi,

ağca yun kimi,

Diddilər, diddinər o kəpənəyi.

Daraşib qanadlı, allı-ayaqlı,

Yedilər, yedilər o kəpənəyi.

Ilani o kəpənək, hani o sevgi?-

Yaşamır, yaşamır, sərçə balası.

Bu ağ kəpənəklər o kəpənəyi,

Oxşamır, oxşamır, sərçə balası.

Sən ey yeri, göyü yaradan kişi,

Uzaq görünürmü ordan yer sənə?!

Bu qızı bu boyda sevgi vermişən.

Mənə də bir azca sevgi versənə.

Sənə də düşəsan mənim günümə,

Sənən göyün əlsün,

quşun olmasın.

İlahi, neyləşən, sən mənə eylə,
İlahi, bu qızla işin olmasın

Moqalonin əvvəlində də E.Baxışın V.Bayatlı, R.Rövşənlə ruh qohumluğunu qeyd etmişdim. Bu ruhda Hadiyə, Cavidə münasibət həmrəyliyi də var. R.Rövşənin "Qara-qara qarışqalar" şeirində təsvir olunduğu kimi təklənib qara-qara qarışqalar tərəfindən parçalanın bir olasız köpənək taleyini yaşıyan Cavid, Hadi nişgili E.Baxış pocziyasında obrazlaşır. E.Baxış M.Hadiyə həsr etdiyi şeirdə yazırırdı:

*Tək dedilər - təklədilər,
qanına yeriklədilər,
sonra da dərdini alıb
dağa-daşa yüksəldilər,
çəkə bilmədi-bilmədi.*

*Ösim-əsimə asdlər,
öldürməyə tələsdilər,
günün günorta çağında
ağacı elə kəsdiłər, -
kölgə bilmədi-bilmədi.*

*Xallandı gül butasında.
nər qarnında qartasında,
bir şairi öldürdüllər
bir ölkənin ortasında, -
ölkə bilmədi-bilmədi.*

R.Rövşənin "Başı kosik gözəl kötük" şeiri var. E.Baxışın da "Kötük" şeiri.

*Bəlkə, məndən qabaq gəlib dünyaya,
Bəlkə, məndən sonra...
deyə bilmərəm.
Bu kötüyün mənə dediklərini
Bir batman bal ilə yeyə bilmərəm.*

Və bundan sonra kötüyün ona söylədiklərini sadalayır şair. Kötük ona deyir ki, "düşünmə, danışma, ağızını açma, düzlük kimi yaridib ki, düzlükdən əl çıkmırıñ? Baş varsa başın üstündə yumruq da var, quş varsa, onun üçün hazırlanmış qəfəs də var, şair-sən, otur şair yerində..."

*Qəfəs neyləyəcək quşun içində,
Qəfəsin içində quş neyləyəcək?*

Beləcə bu başkəsik kötük bir ömür boyu onun daxilində, yan-yörəsində öz diktosunu edir. Sonda isə şairin ona ittihamı səslənir:

*Heç nə deməsəm də, bunu deyim ki,
Mənsiz də alındən beziblər sənə...
Belə düşünmüsən, daşınmışan ki,
Başını bədəndən üzübələr sənə.*

E.Baxışın şair xislotində təbiətin, möşətin, düşüncə və hisslerin şeirləşə bilən detalları arasında "balaca", "böyük" ölçüsü yoxdur. Bir rəng, bir təbiət çələri da tərənnüm obyekti ola bilər. Yaz yaşılının qızmar yay, soyuq payız, qış burulğanında itməsi, yoxa çıxıb orımesi ağridır şairi, bu həyat, canlılıq, ovqat nişanəsinin - otda, yarpaqda sükuta, bozluğa meydan oxuyan yaşıl rəngin arxasında sanki ağı deyir:

*...yaşılım,
yaşılım, hara gedirsən?
çiçək qanadından, ot qanadından,
palid qanadından, tut qanadından,
sallana-sallana hara gedirsən?*

*O sarı zamanın sarı payızı,
o sarı payızın sarı küləyi,
o sarı küləyin sarı şilləsi
sindracaq səni, əyəcək səni,
düşəcək dalınca canavar kimi,
qurd kimi dağidib yeyəcək səni, -
Yaşılım,
yaşılım, hara gedirsən?*

28.04.2017